

ƏDƏBİYYAT

UOT 821.111

Leyla Şərifsova
Qərbi Kaspi Universiteti
leylasharifsova@yahoo.com

İNGİLİZ VƏ İNGİLİSDİLLİ ƏDƏBİYYATŞÜNASLIQDA “AVESTA” DOKTRİNASI, TARİXİ GERÇƏKLİK VƏ HİPOTEZALARA DAİR

Açar sözlər: “Avesta”, zərdüştilərin dini inancı, Edvard Qranvil Braun, Zərdüştli atəşpərvəstlik məbədi

Key words: “Avesta”, Zoroastrian religion, Edward Granville Browne, Zoroastrian fire temple

Ключевые слова: “Авеста”, зороастрийская религия, Эдвард Гранвилл Браун, зороастрийский храм огня.

Həm Ceyms Darmesteterin, həm də Yuli Oppertin araşdırmları bazasında “Avesta” dilinin Midiya dili və bu dilin daha çox turanlılara aid olduğu versiyasının dürüstlüğünü qəbul etməyə çalışan Edvard Q.Braun yunan filosofu Herodotun qeyd etdiyi “Midiyanın altı tayfası”ndan biri olan ariyanlaşdırılmış Turan adının bu arealda mühüm yer tutduğunu diqqətə çatdırmışdır.

Öslində şərqşünas alim İranın müxtəlif yelrlərində danışılan dialektlərin ciddi şəkildə öyrənilməsi ilə əlaqədar öz doktrinasını irəli sürərək maqların (Magians or Magush) Midiya tayfasından olan Zərdüştün müasir Azərbaycanla six bağlılığına körpü salır [7, s.35].

Edvard Braunun dördcildilik monoqrafiyasının I cildində “Avesta” probleminin diqqətlə öyrənilib tədqiq edilməsi, hər şeydən əvvəl, onun ingilis şərqşünası Meri Boys kimi İranda bir il müddətində (onların hər ikisi bu ölkədə bir il müddətində olmuşlar) qalması ilə əlaqələndirilir. İngilis alımları zərdüştli ailələrinin qonağı kimi zərdüştilərdən müəyyən məsələləri dəqiqləşdirib kitab sahiblərinə götürmişlər [8]. Prof. Almut Hintze “Nekroloq: Nora Yelizaveta Meri Boys” adlı esesində xanım alimin 1963-cü ildə professor vəzifəsinə təyin olunduqdan sonra İranda bir il Zərdüştli ailələrinin evində qonaq qalıb

İngilis və ingilisdilli ədəbiyyatşunaslığında “Avesta” doktrinasi, tarixi gerçəklilik və hipotezalara dair

zərdüştilərin dini inancını diqqətlə öyrənməyə çalışdığını, Kirmanda, Yəzddə, ələlxüs Şərifabad kəndində qaldığını, zərdüştiliyin tarixinə və bu dino dair öz interpretasiyasını hazırladığını [9, s.143] qeyd edir.

İstər Qərb, istərsə də Şərq ədəbiyyatşunaslığında ədəbiyyat məsələlərinin öyrənilib tədqiq edilməsində araşdırılmalarda qarşıya qoyulan əsas məqsədlərdən biri fakt, mənbə, məxsəzlər bazasında bu və ya digər problemin mümkün qədər dürüst tarixilik prinsipləri ilə gündəmə gətirilib onun əsas elementlərinin müəyyənləşdirilməsidir. Bu zəmində Qərb, o cümlədən ingilis şərqşünaslarının ədəbiyyat məsələlərinin öyrənilməsində Şərq ölkələrində olarkən ədəbiyyatın, mədəniyyətin canlı daşıyıcıları olan xalqın bu və ya digər məxsusi ruhani məkanlarını ziyan etmişdir. Hətta bir müddət onlara qaynayıb qarışan araşdırıcılar tədqiq etdiyi problemin mahiyyətinin dərin qatlarına elməyə çalışmışlar.

İranda ayrı-ayrı vaxtlarda belə bir missiyani həyata keçirən hər iki şərqşünas alimin – Edvard Qranvil Braunun və Meri Boysun xatirəsinə Tehranda küçə adlarının verilməsi onların İran mədəniyyətinin və ədəbiyyatının, ələlxüs “Avesta” probleminin diqqət və həssaslıqla araşdırıldığından müüm rolundan və əhəmiyyətdən xəbor verir.

Azərbaycan ədəbi-elmi auditoriyasında Zərdüştün Azərbaycan xalqının yetirməsi kimi tanınmasını əmin etməyə çalışan bir sıra Qərb, o cümlədən ingilis-amerikan ədəbiyyatşunaslığının mütəxəssis alımlarının yaradılığında bizi daha çox özünə çəkən məsələlərdən biri də onların öz ədəbiyyat tarixi ilə parallelləri aparmasıdır.

Qədim Midiyənin ədəbi-mədəni həyatında “Avesta”nın rolü danılmazdır və bu gerçəklilik haqqında Qərb, ingilis şərqşünaslığında təqdim və təhlil edilən materiallara keçməzdən əvvəl ədəbi tariximizə qısa ekskurs etməyi məqsədə uyğun hesab edirik. Midiyə etnoniminin “torpaq, vətən” mənasını özündə ehtiva etdiyini, hətta Həmədən şəhərinin etnonimində belə “mada” sözünün özüna yer aldığıni ingilis şərqşünaslarından biri Edvard Qranvil Braun da etiraf etmişdir. Milli tariximizin yaddaşında unudulmazlıq möhürüünü vuran Atropatenanın (Azərbaycanın) əhalisi ilə vahidlik əmsalını yaranan Midiyənin Azərbaycan türklərinin etnogenetində müüm iz qoymuş iş tarixi gerçəklidir. Azərbaycan Ensiklopediyasının “Midiyə əfsanələri” adlı annotasiyasında onların yarımtarixi əfsanələr olduğu Herodotun “Tarix” kitabının örnek materialları bazasında diqqətə çatdırılır: “Onların içərisində “Astiaq” və “Tomiris” əfsanələri xüsuslu yer tutur. “Astiaq”da Midiyə dövlətinin süqutu ilə əlaqədar hadisələr, “Tomiris”da cesur hokmdar qadın Tomirisin vətəni fədakarlıqla müdafiə etməsi təsvir olunur. Mənşəyi tarixi hadisələrdən götürülsə də, bu əfsanələr yazıya alındığı dövrdə artıq xalqın

bəddi təfəkkür süzgəcindən keçərək cılalanmış, dolğun süjet xəttinə malik ədəbi əsər səviyyəsinə yüksəlmışdır" [5, s.549].

Tarixi gerçeliliyin Herodotun "Tarix" kitabından və onlarca tarixçi və filosof alimlərin əsərlərində gələn yarımtarixi faktların reallaşması yolunda zehnin, əqlin faktlara söykənən mühakimələri həmin tarixin və onun ədəbiyyatının rekonstruksiyasına yeni imkanlar açır.

Edvard Qərnvil Braunun midiyalılarla farslar arasında bir növ antoqonizmə, müzakirələrə çevrilmiş spektrində gəldiyi nəticənin mətnaltı mənasına eyham vurub onu Britaniyanın tarixində unudulmayan kral Edvard dövründə şotlandlarla ingilislər arasında mövcud antoqonizmin [7, s.33] ümumi konturları kimi müqayisə müstəvisinə gətirməsi təsadüfi deyildir.

Britaniya tarixinin ayrı-ayrı inkişaf mərhələlərində, xüsusilə eramızın 410-cu ilindən 449-cu ilədək anqlo-sakson tayfalarının Britaniyanı zəbt edərək bu ölkədə İngiltərə kimi "yeni" bir hakimiyətə sahib durması Britaniya adalarının qədim sakinləri olan şotland, irland və uelsləri təzyiq və mərhumiyətlərin məngənəsinə salması tarixin unudulmaz səhifələrindən birinə çevrilmişdir. Xüsusi şotlandlarla ingilislər arasında antoqonizmin tarixi örnaklarından çıxış etsək, öz suverenliyi uğrunda həmişə mübarizə aparan şotland xalqının keşməkeşli mübarizə yolunda, xüsusilə XII – XIV əsrlərdə ingilis krallarından I Edvard (1272-1307), II Edvard (1307-1327), eləcə də taxt-taca sahib olan oğlu III Edvard (1327-ci ildə də Berkeley qəsrində zindanına salınmış və orada qətlə yetirilmişdir) şotlandların suverenlik mübarizəsinə amansızlıqla yatırsalar da, onların mübarizlik əzmini qıra bilməmişlər.

Edvard Braunun midiyalıları şotland, farsları ingilis kimi təqdim edib onların antoqonizmini görə bilməsi araşdırıcının regional hadisələrə həssaslığının və realist mövqeyinin təzahürü kimi qiymətləndirilməlidir. Lakin belə bir faktı da unutmaq olmaz ki, ingilislər uzun zaman kəsiyində Birləşmiş Krallıqda şotland, irland, uels ədəbiyyatını İngilis ədəbiyyatı adında birləşdirirə də, ötən əsrin 50-ci illərindən başlayaraq ədəbi dövriyyədə və Universitetlərdə həm ingilis, həm də Britaniya ədəbiyyatı ayrılıqda müstəqil ədəbiyyat statusunu bərpə etmiş və indi də milli kimliklə fəaliyyətini davam etdirir. Demək olar ki, ədəbiyyat tarixində Britaniyada şotlandın, irlandın, uelslinin qədim ədəbiyyat nümunələri də onların milli kimlik göstəriciləri ilə dünya oxucusuna təqdim edilir.

Edvard Braunun "Avesta" ilə əlaqədar təhlil materialında diqqəti çəkən məqamlardan biri də onun fars dilinin, şifahi və yazılı ədəbiyyat ənənələrinin təşəkkül və mərhələlərinə dair dövrləşmə sistemini müəyyənləşdirməsidir. Dövrləşmənin üç mərhələsi aşağıdakı kimidir:

1. Əhəmənilər dövrü (eramızdan əvvəl 550-330-cu illər)

2. Sasanilər dövrü (eramızın 226-652-ci illər)

3. Məhəmmədi (Məhəmməd Peyğəmbər) dövrü (təxminən 900-cü il-dən müasir günlərə qədər) [7, s.7-8].

Bələ bir dövrləşmənin bir sıra elmi və ensiklopedik ədəbiyyatlardakı təsnifatla üst-üstə düşməsi Edvard Braunun bir alim kimi dil və ədəbiyyat məsələlərinə əsaslı mənbə mövqeyində yanadığına dəlalət edir.

"Avesta" problemi kimi araşdırılan "Avesta" abidəsinin hansı dildə yazılıması barədə geniş debatların ümumiləşdirilməsini yanan Edvard Braun aparılan araşdırımalar sırasında Ceyms Darmesteterin "Avesta"nın dili barədə filoloji aydınlığın nəticəsi kimi onun mühakiməsinə dayaq olaraq yazdı ki: "... "Avesta"nın dili midiyalıların dilidir" [7, s.26].

Ceyms Darmesteterin ortaya atdığı problemin həllində Zərdüşt "Avesta"sına məxsus doktrinanın hansı ölkəyə məxsusluğuna dair hipotezasında onun daha çox Atropatenaya (Azərbaycana) şamil edilməsi göliş söz deyil, sadəcə olaraq haqqıqtın müəyyənləşdirilməsi yolunda tədqiqatçıları ciddi düşünürəcək tarixi və ədəbi faktdır. Edvard Braunun qısa icmalında verilən həmin mühakimədə qeyd olunur ki, "...mağların Midiya tayfasından olan Zərdüşt öz doktrinasını Atropatenadan (Azərbaycandan) gətirmişdir..." [7, s.28].

Bu mühakimonin işığında Azərbaycanın müqtədir ədib və alımlarından biri olan Yusif Vəzir Çəmənzəminlinin "Azərbaycanda Zərdüşti adətləri"nə həsr olunmuş araşdırımrasında söylənilənlərin adekvat versiyasını yada salmaq istərdik. Ədib yazdı: "İran mədəniyyətinin Midiya və bılıkassə Azərbaycan yaratmış və Midiya səltənəti müinqəriz olduğunu bu mədəniyyət zərdüştiliklə bərabər İrana keçmiş və əsrlərcə pars səltənəti ilə yan-yana azərlər (muğlar) məmələkətin ruhani və mədəni həyatını idarə etmişlər (Miüllif elə buradaca izahat qeydində göstərmişdir ki, muğların vəzifəsi atəşin bəqası olduğu üçün onlara "Azərbən" deyərdilər. Cəmi "Azərbəngan"dır ki, əsrlər "Azərbaycan" şəklində salmışlar" [3, s.84].

Yalnız Yusif Vəzir Çəmənzəminlinin deyil, bir sıra Qərb, o cümlədən ingilis-amerikan ədəbiyyatşünaslarının Zərdüştün tarixi şəxsiyyət kimi məğlərin Midiya tayfasının yetirməsi olduğu, eləcə də "Avesta" doktrinasının Midiyada, Azərbaycanda yaranıb Şərqdə yayılması kimi nəticələr ümumdünya ədəbi-fəlsəfi fikri tərəfindən tam qəbul edilməsə də, "Avesta"nın məzmun-mündəricasında ifadəsini tapmış elementlər söylənilən mühakimələrin gerçəkliliyini təmin etmək üçün tutarlı dəlil-sübutlar olaraq qalır.

Qeyd edək ki, ingilis ədəbiyyatşünaslığında Edvard Braunun İran dövlətinin ən möhtəşəm dövrlərindən biri olan Əhəmənilər dövründə I Daranın padşahlığı (eramızdan əvvəl 522-486-ci illər) zamanında yazılan "Bisütün ki-

tabəsi"ndə belə diqqəti çəkən məqamlardan biri elə I Daranın dili ilə verilən mətnlərin ingilis dilinə tərcümələrdə əksini tapmışdır. Beləliklə, maqlar haqqında deyilənlər "Avesta" mətnlərinin milli identifikasiyası haqqında müəyyən təsəvvür yaradır. Ədəbiyyatşunas Şahim Xəlli həmin mətnlərin ingilis dilindən Azərbaycan dilinə tərcüməsini aşağıdakı kimi təqdim etmişdir: "Padşah Dara söyləyir ki: Həni elə bir insan, istər fars olsun, istərsə də midiyah, bizim bu elatda elə bir insan yoxdur ki, bu maqlı Qaumataann padşahlığını əlindən qopara bilsin; camaat ondan ehtiyat edirdi. Bardi onu əvvəlcədən tam-yan çıx-çox adamları cəhənnəmə vasıl eləmişdi: onu tanidıqlarına görə həmin adamları öldürmüştü, "onu görə ki, onlar mənim Kirin oğlu Bardi olmayışıñ öyrənib bilərlər". Mən gələnə qədər heç kəs maqlı Qaumatayla bağlı bircə kalma belə kəsməyə cürət etmirdi. Sonra mən Ahuramazdanı köməyə çığırdım: Ahuramazda kömək elini mənə uzaqtı: Bağayadış (sentyabr) ayının onuncu günlündə məhz həmin gün mən bir neçə adamlı həmin o maqlı Qaumatanı və onun tərəfdarlarının başbılənlərini öldürdüm. Midiyada Nikaya adlı ərazidə Kikatanvatış adında bir qala vardır. Bax orda mən onu qanına qalstan elədim, padşahlığını ələ keçirdim; Ahuramazdanın mərhəməti sayəsində padşah oldum; Ahuramazda padşahlığı mənə etibar etdi" [4, s.93].

Bu da tarixi gerçəklilikdir ki, Bisütün yazısında qədim fars dilində Qam Atanın adı Qaumata şəklində oxunmaqdadır. Tarixi mənbələrdə Qam Atanın şahzadə Bardiya adı ilə üşyan qaldıldığı məlumdur. Beləliklə, Qam Atanın üşyan edərək Əhəmənilər sülaləsinin hakimiyyətini devirməsi və bu hakimiyyətin isə cəmi yeddi ay çəkənisi Qam Atanı qətlə yetirən yeddi fars arasında Daranın da olduğu, onun məkrli şəxsiyyəti barədə yunan tarixçisi Herodot da müəyyən aydınlıq yaratmışdır.

Edvard Braun Qaumatanın (Qam Atanın) şəhərində – Rey şəhərində əla keçirilib zindana salındığını, nəhayət çarmixa çəkildiyini yazar. Yuxarıda qeyd etdiyimiz kimi, midiyalıların farslara qarşı üzvana qalxması öz suverenliyi uğrunda mübarizəsi Edvard Braunun qeyd etdiyi kimi, şotlandlarla ingilislərin antoqonizmini xatırladır [7, s.32-33].

Şam, qam inancına təcavüzün tarixi gerçəkliyi göz qabağındadır. Eləcə də mağ, muğ və Zərdüstilik tarixin yaddaşında midiyalıların kimliyi haqqında yaratdığı təsəvvürün ingilis ədəbiyyatışınlaşdırında görüntülüri də Azərbaycanın tarixi keçmiş i və onun "Avesta" kimi monumental kitabının dünya ədəbiyyatı və dini zirvələrində birinə ucalan mənəvi sərvətinin canlı mücəssəməsi olduğu şübhələrinə son qoyulmasını elmi araşdırılmalar bir daha sübut edir. Lakin ingilis-amerikan sənət abidəsinin özüllükleri və Azərbaycan xalqının ideya-ruhani və mənəvi zənginlikləri haqqında müəyyən

sosial-siyasi müdaxilə və təhriflərin aradan qaldırılmasına, istinadların aydınlaşdırılmasına yeni cəhdlərin edilməsi labüddür.

"Avesta" Mədiya (Azərbaycan) mədəniyyətinin zirvəsidir, midiyalılar (azərbaycanlılar) Sumerin (Sümərin) davamıdır. "Avesta"nın Zərdüst yaradıb – Şumer (Sümər) anənələri əsasında; şumerlər (sümərlər) – turanlılar, türklərdir; Nəsimilər, Füzüllilər Zərdüst bulağından su içiblər; odlanıblar, odda yanılırlar, işıqlanıblar, işıqlandırıblar" [1, s.3] yazan mərhum Asif Ata "Avesta"nın Əhirimənə qarşı Hürmüzd (Ahura Mazda) işığıdır" deyə milli mədəniyyət, ədəbiyyat ocağımız başlangıcına yüksək dəyər vermişdir.

Zərdüstilərin müqddəs "Avesta" kitabları külliyyatına daxil olan "Yəştlər" in Azərbaycan dilinə tərcüməsi 2017-ci ildə Xanlar Həmid tərəfindən çap edilmişdir. Rus şərqsünası və mütərcimi, prof. İ.M. Steblin-Komenskinin tərcüməsi əsasında tam şəkildə Azərbaycan auditoriyasına təqdimi müəyyən özüllükleri ilə diqqəti çəkir. Xanlar Həmidin "Giriş əvəzi" adlı mətnində "Avesta"nın tarixinə dair bəzi məqamlara aydınlıq göstirilər, xüsusilə ingilis şərqsünası Meri Boysun Zərdüstün yaşam dövrünün eramızdan əvvəl XV-XII əsrlərə aid edərək onun yaratdığı dininin böşər tarixində bir era kimi tanınmasını göstərərək "Avesta" ilə Azərbaycan mədəniyyəti və ədəbiyyatının ən ilkin və zəngin səhifələrinin yazılığını ortaya atmışdır.

Oxucu yaddaşına həkk olan Zərdüstün yaşam dövrünün Meri Boys tərəfindən eramızdan əvvəl XV-XII əsrlərə aid edilməsi ingilis şərqsünasının 1979-cu ildə Londonda nəşr etdirdiyi "Zərdüstilər. Onların dini inancları və təcrübələri" adlı kitabının I fəslinin ilk səhifələrində Zərdüstün Daş dövründə Bürunc dövrünə keçidində, yaqın ki, eramızdan əvvəl 1700-1500-ci illər arasında həyatının çıxaklınməsi dövrünü yaşadığı hipotezəsi [6, s.2] tarixi gerçəkliyə uyğun golmadiyi söylənilir. Beləliklə, hər hansı müəllifin tarixi inərhələ, yaxud elmi mənbə istinadlarının düzgün və yüz dəfə ölçülübbiçilmiş variantının elmi arealın oxucularına təqdimati nəinki vacib və əhəmiyyətlidir, eyni zamanda mühakimənin hipoteza olması belə elmi auditoriyada çağşınlığın yaranmasına səbəb olur.

"Min illar boyu şifahi şəkildə dildən-dila keçərək bir şeir toplusu kimi, şübhəsiz, böşər tarixinin erkən dövrlərində yaranan ən möhtəşəm sənət abidəsi" [2, s.6] olduğunu yazar alim-mütərcim Xanlar Həmidin yeni tərcüməsi avestaşınlaşdırda mütəxəssislərin və oxucuların da böyük marağına səbəb olmuşdur.

İngilis dilində yazılmış, yaxud ingilis dilinə tərcümə edilmiş ədəbi eserlərin, memuarların da "Avesta" ilə bilavasitə müəyyən məqamlar barəsində fikir və mühakimələrə diqqət yetirməyi məqsədəyən hesab edirik. Qeyd edək ki, hind alimi Ervad Şəms-Ül-Üləma doktor Ser Civancı Cəm-

şədci Modi (Ervad Shams – Ul – Ulama Dr.Sir Jivanji Jamshedji Modi, 1854-1933) sentyabr 1925-ci il tarixdə baş tutmuş səyahətlərini “Bombeydən kənarda İran, Azərbaycan, Bakı səfərlərim” (“My Travels Outside Bombay İran, Azerbaijan, Baku”) adlı memuarlarını Hind-Avropa dil ailəsinə mənsub olan qucarət dilində yazıb 1926-ci ildə kitab şəklində nəşr etdirmişdir. Alim dünyanın bir çox sülaləri dövründə Avropadan Çinə, Hindistana qədər geniş ərazilərdə və ölkələrdə özüne möhkəm yer qazanmış “Avesta” kitabının, Zərdüştilik sivilizasiyasının izlərini öyrənib aşasdırmaq məqsədi ilə İranda, Azərbaycanda olduğu müddətdə tarixi düşüncələrini və xatirələrini qələmə almışdır. Kitaba daxil olan Azərbaycanda zərdüştililiklə bağlı mətnləri Belorusiyanın Minsk şəhərindən olan, yaxın dostu Cəmşid Zartoştinin tövsiyəsi ilə həmin kitabdakı 266-276 səhifələrdəki materialları ingilis dilinə tərcümə etmişdir. Bu mətnin tərcüməsi 18 iyun 2004-cü ildə mütərəcim Soli Dastur tərəfindən yerinə yetirilmişdir.

Tərcümə Rusiya Zərdüştilik web-site-in mütəxəssisi Fərrux Coratın əlavə, lakin diqqəti çəkən məlumatı ilə təqdim edilmişdir. O yazar: “Doktor C.C.Modi yanlış olaraq yazır ki, Atəsgah kimi tanunan Atəş məbədi (Bakının yaxınlığında yerləşən Suraxanı qəsəbəsində) ən qədim hindu Atəş məbədidir... Suraxanıdakı Zərdüşti atəşpərvəstlik məbədinin erkən adının qeyd olunması Sasnilor dövrünə məxsusdur... 1683-cü ildə alman səyyahı Kaempfer Bakıda olmuşdur. O qeyd edirdi ki, Suraxanıda Hindistana mühacir olan qədim iranlıların törəmələri tərəfindən sevib sitayış etdiyi yerin alt qatından yeddi sayı alov açılmışdır. Sonralar Atəsgah hindililər tərəfindən öz məqsədləri – ibadət üçün restavrasiya olunmuşdur” [10].

Dr.Civancı Cəmşədçi Modinin ingilis dilinə tərcümə olunmuş mətnlərində Suraxanı qəsəbəsinin tarixinə dair elmi məlumat və mühakimələr açıqlanmışdır. Müəllifin fikrincə bu toponimin – Suraxanı sözünün etimologiyasıın tarixən Söləxana sözü ilə əlaqələndirilməsi daha düzgündür.

“Avesta” və onun mifoloji ənənələri kimi ədəbiyyatşünaslıqda diqqəti çəkən məqamlardan biri, əsasən tarixi gerçekliyin zaman-zaman tarixin yadına köçən, xatırlanan örnəkləridir.

Dr.Modinin qeyd edilən dövrün – 18 sentyabr 1925-ci il tarixdə keçmiş SSRİ məkanının paytaxt şəhəri Moskvada Lenin muzeyində SSRİ-nin tərkibində olan müttəfiq respublikaların hər birinin spesifik keçmiş tarixini tərənnüm edən bütün şəkildə heykəllərin kolleksiyaları nümayiş etdirilmiş. Bakıdakı Atəsgaha aid keçmiş zamanlara aid edilən heykəllərin nümayishi Dr.Modinin daha çox diqqətini çəkməşdir. Həmin heykəllər ekspozisiyasında odunla qalanmış ocağın ətrafında ayaqları ilə bardaş qurub oturmuş adamlar

əks olunmuşdur. Məbədin giriş qapısından bir neçə adam müsiqisinin müşayiəti ilə içəri daxil olur. Onların alnında üç qırmızı rəngli xal vardır. Adamların bəzisi isə həsir toxumaqla məşğuldur. Həmin heykəllərin ekspozisiyasının üzərində rus dilində yazılış lövhədə onların hindililər olduğunu göstərilir. Heykəllər güşəsinin nəzarətçi rus xanımının doktor Modiyə ingilis dilinə tərcümə edib təqdim etdiyi kağız üzərindəki mətni maraq doğurur:

“Bakının yaxınlığında yerin altında alov (nafta) çıxan Suraxani və Əmircan (amma ingilis transformasiyasında bu kəndlərin adları “Sourashaana” və “Emidjan” kimi verilmişdir) kəndlərində Hindistandan köçüb gələn hindililər məskunlaşmışdı. Onlar məbəd inşa etmişdilər və illər əzunu burada oda sitayış edirdilər. Onlar bax orada yaşayurdular, lakin indi onlar Bakıdan köcmüşlər. Söyləyirlər ki, illərlə öncə onlar kiçik otaqlarda yaşayıb çörək pulunu qazanırdılar. Onlar özləri üçün zirzəmılər də düzəltmişdi. Onlar farslar (parsılər) deyildilər, Zaratuştraya səcdə edən kəbrələr idi”.

İlk baxışdan Sovet dönməndə Lenin muzeyi kimi siyasi mərkəz salonda azərbaycanlıların – kəbrələrin ənənələrinə, inanclarına məxsus heykəllər ekspozisiyasının nümayiş etdirilməsi əslində siyasi məna daşımasa da, Azərbaycandan Hindistana, sonra yenidən Hindistandan Azərbaycana mühacirlik edən atəşpərvəst kəbrələrin keçidi həyat yolunun ümumi mənzərəsində unudulmazlığın heykəllərə əvvəlmişdir. İndi təqdim etdiyi həyata qədər məbədən qazanılmışdır.

Doktor Modi Bakıda olduğu günlərdə 1922-1929-cu illərdə Azərbaycan Respublikası MİK-in sədri Səmədənə Ağamalioğlu ilə görüşündə Suraxanıdakı Atəsgahın Zərdüştilərin ənənələrini yaşıdan məbədgah kimi qorunub saxlanılmasıın əhəmiyyəti və vacib olduğunu söyləmişdir.

Hind alimi Modinin ədəbi publisistik memuarlarının özəlliyi ondadır ki, o, əsrlərin doğaşanından – daş dövründə Tunc dövründə keçid mərhələsində təşəkkül tapan “Avesta”nın və zərdüştiliyin sonrakı inkişaf mərhələlərində, xüsusilə XX əsrin 25-ci illərində tarixə ekskurs olsa da, bu, tarixin hər əsrdə təzələnməyə, vərəqlənməyə, nəsillərə ötürülməsi vacib və əhəmiyyətli olan ədəbi tarixin yaşamaq haqqını özünə qaytarmağa bir vasitədir.

İstifadə olunmuş ədəbiyyat

- Asif Ata. Qaranlığa qarşı (Elməddin Əlibəyazadonin “Avesta kitabı” əsərinə ön söz). Əlibəyazadə Elməddin. “Avesta” Azərbaycan xalqının mənəvi mədəniyyət tarixidir. / E.Əlibəyazadə. – Bakı: Yurd NPB, – 2005. – 240 s.
- Avesta. Seçilmiş himnlər. Rus dilindən tərcümə edəni: Xanlar Həmid. Bakı: “Apostroff”, – 2017. – 263 s.

Лейла Шарифова

3. Çəmənzəminli Yusif Vəzir. Azərbaycanda Zərdüşti adətləri. – Çəmənzəminli Yusif Vəzir. Əsərləri: [üç cild]. / – Bakı: "Elm" nəşriyyatı, c.III, – 1977. – s.82-89
4. Xəlli Şahin. Azərbaycan – ingilis ədəbi əlaqələri (foklor materialları əsasında). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" NPB, – 2002. – 216 s.
5. Midiya əfsanələri. – Azərbaycan Sovet Ensiklopediyası: [10 cild]. – Bakı: Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyası, –c.VI. – 1982. – s.549
6. Boyce Mary. Zoroastrians. Their Religious Beliefs and Practices. London, Boston and Henley: Routledge and Kegan Paul, – 1979. – 273 p.
7. Browne Edward G. A Year Amongst the Persians. Impressions as to the Life, Character and Thought of the People of Persia, Received During Twelve Month's Residence in That Country in the Years 188-8. Pdf Free
8. Browne, Edward G. A Literary History of Persia: [in 4 volumes]. Volumes I. From the Earliest Times until Firdawsi. / E.G.Browne. – Cambridge: The University Press, – vol. I. – 1969. – 521 p.
9. Hintze Almut. Abituary: Nora Elizabeth Mary Boyce. Printed in the United Kingdom // Bulletin of SOAS 70, – 2007. N 1, – p. 143-149
10. Jorat Farroukh. Additional Information. – Ervad Shams – Ul – Ulama Dr.Sir Jivanji Jamshedji Modi. My Travels Outside Bombay İran, Azerbaijan, Baku. // Avesta – Zoroastrian Archives. J.J.Modi My Travels Outside Bombay. URL: <http://www.avesta.org/modi/baku.htm>

Leyla Sharifova

Summary**THE AVESTA DOCTRINE, HISTORICAL REALITY AND HYPOTHESES IN ENGLISH AND ENGLISH-LANGUAGE LITERATURE**

The article is devoted to the study of the "Avesta" doctrine, historical facts and hypotheses in English and English-language literature. It tells the story of two orientalists, Edward Granville Browne and Mary Boyce, who study the "Avesta" carefully and sensitively. British scholars, as guests of Zoroastrian families clarified certain issues from Zoroastrians, clarified the religious beliefs of Zoroastrians and published them as a book.

The article also states that the orientalist Edward Granville Browne puts forward his doctrine in connection with the serious study of dialects spoken in different parts of Iran. His views allow us to say that Zoroaster, a member of the Magians (Maggians or Magush) from the Medes, was closely associated with modern Azerbaijan. In his analysis of the "Avesta", Edward Browne identified a chronological system for the formation and stages of the Persian language, oral and written literary traditions. Such a chronology coincides with the classification in a number of scientific and encyclopedic literatures.

Резюме
ДОКТРИНА «АВЕСТА», ИСТОРИЧЕСКАЯ РЕАЛЬНОСТЬ И ГИПОТЕЗЫ В АНГЛИЙСКОЙ И АНГЛОЯЗЫЧНЫЙ ЛИТЕРАТУРЕ

Статья посвящена изучению доктрины «Авесты», исторических фактов и гипотез в английской и англоязычной литературе. В нем рассказывается история двух востоковедов, Эдварда Грэнвилла Брауна и Мэри Бойс, которые внимательно и чутко изучают Авесту. Британские ученые, будучи гостями зороастрийских семей, разъяснили некоторые вопросы зороастрийцев, разъяснили религиозные верования зороастрийцев и опубликовали их в виде книги.

В статье также говорится, что востоковед Эдвард Грэнвилл Браун выдвигает свою доктрину в связи с серьезным изучением диалектов, на которых говорят в разных частях Ирана. Его взгляды позволяют утверждать, что Зороастр, член мидянских магов (Магтиан или Магуш), был тесно связан с современным Азербайджаном. В своем анализе «Авесты» Эдвард Браун определил хронологическую систему формирования и этапов персидского языка, устных и письменных литературных традиций. Такая хронология совпадает с классификацией в ряде научных и энциклопедических литературу.

Rəyçi: fil.e.d., prof. S.Xəlilli
 Redaksiyaya daxil olma: 24.04.2021
 Təkrar işlənməyə göndərilmə: 27.04.2021
 Çapa qəbul olunma: 18.05.2021